

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
29 mart 2022-ci il tarixli F-45 nömrəli Əmri ilə
təsdiq edilmişdir.

**Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin Aparatının**

İnsan resursları baş idarəesinin

Ə S A S N A M Ə S İ

1. Ümumi müddəəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) Aparatının İnsan resursları baş idarəsi (bundan sonra - Baş idarə) Dövlət Vergi Xidmətində işə qəbul, insan resursları üzrə əməliyyatların həyata keçirilməsi və performansın idarəedilməsi və təlim sahəsi üzrə (bundan sonra - müvafiq sahə üzrə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin Aparatının müstəqil struktur bölməsidir.

1.2. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ sayılı Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə"ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qərarlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin əmrlərini, sərəncamlarını (bundan sonra - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin qərarları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin əmrləri və sərəncamlarına münasibətdə - təşkilat-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.3. Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları (bundan sonra - Dövlət Vergi Xidmətinə münasibətdə - Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumları) dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

2. Baş idarənin əsas fəaliyyət istiqamətləri

2.0. Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- 2.0.1. Vergi orqanlarında işə qəbul ehtiyaclarını müəyyənləşdirmək, işə qəbulu təşkil etmək və həyata keçirmək;
- 2.0.2. İnsan resurslarının idarə olunması ilə bağlı əməliyyatları həyata keçirmək;
- 2.0.3. Əməkdaşların fəaliyyət göstəricilərini dəyərləndirmək və mükafatlandırma prosesini həyata keçirmək;
- 2.0.4. Dövlət Vergi Xidməti üzrə təlim ehtiyaclarını müəyyənləşdirmək, təlimlə bağlı işləri təşkil etmək və zəruri hallarda təlimləri həyata keçirmək;
- 2.0.5. Müvafiq sahədə təşkilati və nəzarət tədbirlərini və metodiki rəhbərliyi həyata keçirmək;
- 2.0.6. Müvafiq sahədə dövlət vergi siyasətinin formallaşmasında iştirak etmək;
- 2.0.7. Müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;
- 2.0.8. Müvafiq sahə üzrə normayaratma fəaliyyətində iştirak etmək.

3. Baş idarənin vəzifələri

- 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
 - 3.0.1. Dövlət vergi orqanlarında vakant (boş) vəzifələrin uçotunu aparmaq;
 - 3.0.2. Əmək müqavilələrinin layihəsini hazırlamaq, müvafiq hallarda və qaydada "Elektron portal"da qeydiyyatdan keçirilməsini təmin etmək və Dövlət Vergi Xidmətinin qurumlarında bu işin təşkilinə nəzarəti həyata keçirmək;
 - 3.0.3. İşçilərin vəzifədən azad edilməsi, ezamiyyətə göndərilməsi, məzuniyyətə buraxılması, boş vəzifələrin icrasının digər işçiye həvalə edilməsi, həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi, ilkin və növbəti xüsusi rütbələrin verilməsi, şəxsi məlumatların dəyişdirilməsi, vəfat etmiş əməkdaşların işçi heyətinin siyahısından çıxarılması və digər sənəd layihələrinin hazırlanması ilə bağlı əməliyyatları həyata keçirmək;
 - 3.0.4. İşçilərin vəzifəyə təyin olunması və yerdəyişməsi ilə bağlı əməliyyatları həyata keçirmək;
 - 3.0.5. Səlahiyyətləri daxilində etik davranış və xidməti intizam qaydalarının pozulması ilə bağlı daxil olan məlumat və şikayətləri təhlil etmək, müvafiq qaydada araşdırma aparmaq, əməkdaşların izahatlarını almaq, zəruri hallarda araşdırılması üçün aidiyəti üzrə göndərmək, şikayət və məlumatlara dair aparılmış araşdırmalardan irəli gələn məsələlərin həlli üzrə təklif və tövsiyələr vermək, təqdimatlar hazırlanmaq, vergi orqanlarında etik davranış və xidməti intizam qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək və məlumatları ümumiləşdirmək;
 - 3.0.6. Xidməti fəaliyyətində, əmək və icra intizamına, habelə etik davranış qaydalarına əməl edilməsində fərqlənmiş vergi orqanları əməkdaşlarının həvəsləndirilməsi və mükafatlandırılması üçün daxil olan sənədləri müvafiq qaydada araşdırmaq və icrasını təmin etmək;
 - 3.0.7. Vergi orqanı əməkdaşları barədə hazırlanan xasiyyətnamələrə müvafiq qaydada rəy vermək;
 - 3.0.8. İnsan resurslarının idarə edilməsi sahəsi üzrə tələb olunan xərclərlə bağlı büdcənin müəyyənləşdirilməsini və aidiyəti üzrə razılışdırılmasını təmin etmək;
 - 3.0.9. Vergi orqanı əməkdaşlarına xidməti vəsiqələrin verilməsi, dəyişdirilməsi və təhvil alınması işini təşkil etmək və qeyd edilən proseslərə nəzarəti həyata keçirmək;

3.0.10. Dövlət Vergi Xidmətinin Aparatı üzrə əməkdaşlara iş yeri, vəzifə və müvafiq struktur bölmə ilə razılaşdırılmaqla əməkhaqları barədə məlumatların əks olunduğu arayışların verilməsini təmin etmək;

3.0.11. Kadr sənədlərinin, o cümlədən əməkdaşların şəxsi işlərinin tərtibini, rəsmiləşdirilməsini, saxlanılmasını, uçotunu və arxivləşdirilməsini müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təmin etmək və Dövlət Vergi Xidmətinin qurumlarında bu işin təşkilinə nəzarəti həyata keçirmək;

3.0.12. Əmək kitabçalarını tərtib etmək, qeydlər aparmaq, onların saxlanılması, müvafiq qaydada doldurulması və digər sənədləşmə işlərini həyata keçirmək;

3.0.13. İnsan resurslarının idarə edilməsi sahəsi üzrə hesabat formalarını tərtib etmək və mütəmadi olaraq yenilənməsinə nəzarəti həyata keçirmək;

3.0.14. İnsan resurslarının idarə edilməsinin rəqəmsallaşdırılması məqsədilə layihələr hazırlamaq, mövcud program təminatının yenilənməsi üçün təkliflər vermək və məlumat bazasının aktuallığına nəzarət etmək;

3.0.15. İşçilərin rifahının yüksəldilməsi istiqamətində əlaqəli qurumlarla birgə fəaliyyət göstərmək, tətbiq edilə biləcək imtiyazları və güzəştləri araşdırmaq, güzəştlərin, imtiyazların və digər təminatların müəyyən edildiyi əməkdaşların uçotunu aparmaq, Birləşmiş Həmkarlar İttifaqının xətti ilə güzəştlərin, imtiyazların və digər təminatların müəyyən edildiyi və ya ehtiyacı olan əməkdaşlara maddi yardımın göstərilməsini və onlara istirahət, sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsini təmin etmək;

3.0.16. Dövlət Vergi Xidmətində əməkdaşların məmənnuniyyət sorğusunu təşkil etmək və nəticələri icmallaşdıraraq sorğu zamanı qeydə alınan problemlərin həlli üçün tədbirlər planının hazırlanmasını təmin etmək;

3.0.17. Pandemiya, yoluxucu xəstəliklər və fövqəladə hallar zamanı xüsusi göstəriş və qaydalara uyğun olaraq insan resurslarının idarə olunmasını təşkil etmək;

3.0.18. Dövlət Vergi Xidmətində daxili ünsiyyətin keyfiyyətinin yüksəldilməsi üçün daxili ünsiyyət vasitələrinin idarə olunması ilə bağlı müvafiq tədbirlər görmək;

3.0.19. Dövlət Vergi Xidmətində vəzifə təlimatlarının hazırlanması və yenilənməsi işini təşkil etmək, icmallaşdıraraq təsdiq olunmasını təmin etmək;

3.0.20. Dövlət Vergi Xidmətində əməkhaqqı və vəzifə dərəcələndirmə sisteminin maliyyə sahəsində fəaliyyəti həyata keçirən müvafiq struktur bölmə ilə birlikdə həyata keçirilməsini təmin etmək;

3.0.21. Yeni əməkdaşlar üçün vergi orqanlarında xidmətin əsasını təşkil edən təşkilati-sərəncamverici sənədlərdən ibarət işçi kitabçalarını hazırlamaq və təqdim etmək;

3.0.22. Real göstəricilər əsasında Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarında ştat sayına və işçi qüvvəsinə olan tələbatı müəyyən etmək, tələbatın Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarında mövcud ştat sayı və işçi qüvvəsi ilə müqayisəli təhlilini həyata keçirmək və təhlilin nəticəsi olaraq Dövlət Vergi Xidmətinin rəisinə müvafiq təkliflər vermək;

3.0.23. Dövlət vergi orqanlarında vakant (boş) vəzifələrin tələblərinə uyğun olaraq işçi qüvvəsinin planlaşdırılmasını təmin etmək, o cümlədən işə qəbulla və yerdəyişmərlə bağlı müsahibələri təşkil etmək və nəticələrin rəsmiləşdirilməsi üçün təkliflər vermək;

3.0.24. Yuxarı və orta menecer ehtiyatında olan əməkdaşların uyğun vakant (boş) vəzifələrə yerdəyişməsi (yerləşdirilməsi) barədə təkliflər vermək;

3.0.25. Yeni işə qəbul edilmiş əməkdaşların iş mühitinə adaptasiyasını və karyera yolu ilə bağlı planların hazırlanmasını təmin etmək;

- 3.0.26. İşə qəbullu bağlı müsabiqənin nəticələri üzrə protokol layihəsi hazırlamaq;
- 3.0.27. Büdcədən kənar fond hesabına maliyyələşən işçilərin işə qəbulu ilə bağlı təklifləri təhlil edərək tələbləri (tələbatı) müəyyən etmək və tələblərə uyğunluğun yoxlanılması məqsədilə namizədlərlə müsahibələr aparmaq;
- 3.0.28. Ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərlərinin müraciətləri əsasında həmin müəssisələrin tələbələrinin vergi orqanlarında təcrübə keçmələri ilə bağlı hazırlanmış müqavilələrə rəy vermək və bağlanmış müqavilələr əsasında tələbələrin təcrübə keçmələrini təşkil etmək;
- 3.0.29. Ali təhsil müəssisələri ilə işgüzar münasibətlərin qurulmasını, vergi orqanlarına işə qənulla bağlı təbliğat, məlumatlandırma və işəgötürən brendinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- 3.0.30. Təlim tələbatını öyrənmək, dövri (rüblük, yarımillik, illik) təlim-tədris planlarını hazırlamaq, təlim proseslərinə və təlim nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;
- 3.0.31. Təlimçilərin, o cümlədən daxili təlimçilərin seçilməsini təşkil etmək, təlim-tədris fəaliyyəti həyata keçirən qurumla birlikdə təlimlərin keyfiyyətinin artırılması üçün təhlillər aparmaq və bu məqsədlə zəruri tədbirlər görmək;
- 3.0.32. Orta və yuxarı menecer vəzifələrinin tutulması üçün kadər ehtiyatı bazasını yaratmaq, Dövlət Vergi Xidmətinin davamlı fəaliyyətində xüsusi əhəmiyyətli vəzifələrin siyahısını müəyyənləşdirmək və bu sahədə ehtiyat kadrların hazırlanması məqsədilə proseslər müəyyən edərək idarəetməni həyata keçirmək;
- 3.0.33. Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə qiymətləndirmə forma və metodlarını müəyyən etmək, qiymətləndirməni həyata keçirmək;
- 3.0.34. Təsdiq olunmuş forma və metodlara uyğun və qiymətləndirmə nəticələrinə əsasən mükafatlandırma sistemini müəyyən etmək, mükafatlandırma büdcəsinin aidiyəti strukturla razılışdırmaqla idarə olunmasını və həyata keçirilməsini təmin etmək;
- 3.0.35. Dövlət Vergi Xidməti üzrə idarəetmə və peşəkarlıq səriştələrinin müəyyən edilməsini, səriştə modelinin qurulmasını və idarə olunmasını təmin etmək;
- 3.0.36. Vergi orqanları əməkdaşlarının attestasiyasını təşkil etmək, müvafiq qaydada həyata keçirmək və attestasiya nəticələrini rəsmiləşdirmək;
- 3.0.37. Dövlət Vergi Xidmətinin strukturları üzrə strateji planlaşdırma və hədəflərin müəyyən edilməsini, həmcinin optimallaşdırma üzrə işlərin aidiyəti struktur bölmə və ya qurumla ilə birlikdə koordinasiyasını həyata keçirmək;
- 3.0.38. Əməkdaşların rüblük, yarımillik və illik fəaliyyət göstəricilərinin nəticələrinin müzakirəsi məqsədilə funksional sahələr üzrə müzakirələr təşkil etmək;
- 3.0.39. Dövlət vergi orqanlarına işə qənulla bağlı tələblərə uyğun sual bazasını müəyyən etmək və digər rəsmiləşdirmə işləri ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə danışıqlar aparmaq;
- 3.0.40. Baş idarənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə baş idarəyə daxil olmuş müraciətlərə və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxaraq, həmin sənədlərin araşdırılmasını və cavablandırmasını təmin etmək;
- 3.0.41. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət programı və tədbirlər planlarının, təşkilati-sərəncamverici sənədlər ilə verilmiş tapşırıqların, habelə təsdiq edilmiş tədbirlər planlarının icrasını səlahiyyətlər daxilində təşkil etmək, icrası ilə bağlı hesabatların aidiyəti üzrə təqdim edilməsini təmin etmək;

- 3.0.42. Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq Baş İdarənin funksional fəaliyyəti ilə bağlı Dövlət Vergi Xidmətinin təşkilati-sərəncamverici sənədlərinin həmin dəyişikliyə uyğunlaşdırılmasını təmin etmək;
- 3.0.43. Baş idarənin vəzifəli şəxsləri tərəfindən aidiyyəti hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin öyrənilməsini təmin etmək;
- 3.0.44. Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən verilən göstərişlərin və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək;
- 3.0.45. Dövlət Vergi Xidmətinin inkişaf konsepsiyasının və strategiyasının həyata keçirilməsində səlahiyyətlər daxilində iştirak etmək;
- 3.0.46. Baş idarədə səlahiyyətlər daxilində daxili nəzarəti təşkil etmək;
- 3.0.47. Səlahiyyətlər daxilində insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını həyata keçirmək və onların pozulmasının qarşısını almaq;
- 3.0.48. Dövlət Vergi Xidmətinin struktur bölmələrinin və qurumlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
- 3.0.49. Qanunvericiliyə uyğun olaraq kommersiya və (və ya) vergi, bank sırrını və xidməti məlumatlarının qorunmasını təmin etmək;
- 3.0.50. Fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- 3.0.51. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Baş idarənin hüquqları

- 4.0.1. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
- 4.0.2. Dövlət vergi orqanlarında insan resursları sahəsi üzrə aparılan işlərin vəziyyətini yoxlamaq, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə təkliflər vermək;
- 4.0.3. Etik davranış qaydalarının tətbiqi ilə bağlı müvafiq rəy və izahlar vermək;
- 4.0.4. Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi”nə çatmış əməkdaşlara münasibətdə Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
- 4.0.5. Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarından insan resurslarının idarə edilməsi ilə bağlı daxil olmuş xidməti məktublara rəy vermək, zəruri hallarda həmin sənədlərin icrasının məqsədəməvafiq hesab olmaması barədə əsaslandırılmış cavab sənədləri hazırlamaq;
- 4.0.6. İntizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə səlahiyyətli şəxslər tərəfindən verilən tapşırıqların icrasını təmin etmək, həmçinin verilən tənbeh tədbirlərinin vaxtından əvvəl götürülməsi barədə təkliflər hazırlamaq;
- 4.0.7. İnsan resursları üzrə əməliyyatları həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş təsdiqedici sənədləri vergi orqanlarından və vətəndaşlardan tələb etmək;
- 4.0.8. Əməkdaşların könüllü tibbi siğortasını təşkil etmək, siğorta şirkətlərinin təkliflərini dəyərləndirmək və əməkdaşlara çatdırılmasını təmin etmək;
- 4.0.9. İş yerlərinin attestasiyasını təşkil etmək və onu həyata keçirmək;
- 4.0.10. İnsan resurslarının idarə olunması sahəsi üzrə əməyin təhlükəsizliyi və digər risklərin idarə olunması ilə bağlı müvafiq tədbirləri həyata keçirmək;
- 4.0.11. Vakant (boş) vəzifələrə olan tələblər barədə məlumatlar toplamaq;

4.0.12. Dövlət vergi orqanlarına işə qəbulla və müsabiqə əsasında həyata keçirilən yerdəyişmələrlə bağlı müraciətlərə baxmaq və müraciətlərin müvafiq şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;

4.0.13. Yeni işə qəbul edilmiş əməkdaşların xidmətkeçmə vəziyyətinin monitorinqini həyata keçirmək, stajçı əməkdaşlara kuratorların (mentorların) seçilməsi və təyin olunması prosesinə nəzarət etmək;

4.0.14. Ali və orta təhsili müəssisələrindən təcrübə keçmələri üçün göndərilən tələbələrin vergi orqanları üzrə yerləşdirilməsini təmin etmək;

4.0.15. Ali təhsil müəssisələrində vergi orqanlarına işə qəbulla bağlı təbliğat aparılması məqsədilə tədbirlər təşkil etmək;

4.0.16. Büdcədən kənar fond hesabına maliyyələşən və işə qəbul edilməsi nəzərdə tutulan namizədlər barədə aidiyyəti vergi orqanlarından arayışlar və hesabatlar almaq;

4.0.17. İnsan resurslarının səmərəli idarə edilməsi və müvafiq sahə üzrə işlərin təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparmaq və təkliflər vermək;

4.0.18. Vergi sistemində aparılan islahatlara uyğun kadr ehtiyatlarının yaradılmasının təmin edilməsi üçün təkliflər vermək;

4.0.19. Orta və yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatına daxil edilməsi nəzərdə tutulmuş əməkdaşlar barədə rəy və təkliflər vermək;

4.0.20. Dövlət Vergi Xidmətinin struktur bölmə və qurumlarından, habelə vergi orqanı əməkdaşlarından müəyyən olunmuş forma və metodlara uyğun xidməti fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar zəruri sənədləri və məlumatları tələb etmək, araştırma və monitorinqlər aparmaq;

4.0.21. Vergi orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.0.22. Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən onlar barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı (təlimlərə cəlb edilməsi, yerdəyişməsi, vəzifədə irəli çəkilməsi və s.) təkliflər vermək;

4.0.23. Dövlət vergi orqanları əməkdaşlarının peşəkarlığının artırılması və inkişafı sahəsi üzrə təkliflər irəli sürmək, təşkil edilən kurs və təlimlərin səmərəliyinin müəyyən edilməsi üçün zəruri təhlil və monitorinqlər aparmaq, aparılmış təhlil və monitorinqlərin nəticələri üzrə müvafiq rəy və təkliflər vermək;

4.0.24. Vergi orqanı əməkdaşlarının ali təhsil müəssisələrinə (xarici ölkələrin ali təhsil müəssisələri də daxil olmaqla) yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsinə dair təkliflər vermək;

4.0.25. Müvafiq sahə üzrə mövcud olan hüquqi aktların icra vəziyyətinə səlahiyyətlər daxilində nəzarət etmək;

4.0.26. İnsan resursları sahəsi üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.0.27. Baş idarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətlər daxilində təkliflər vermək;

4.0.28. Müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı Dövlət Vergi Xidmətinin rəhbərliyinə təkliflər vermək;

4.0.29. Müvafiq sahə üzrə hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi məqsədilə təkliflər (layihələr) hazırlanmaq;

4.0.30. Səlahiyyətlərinə aid edilən məsələlər üzrə rəy vermək, təhlil və ümumiləşdirmələr, həmçinin tədqiqatlar aparmaq, analitik materiallar və təqdimatlar hazırlanmaq və aidiyyəti üzrə təkliflər vermək;

4.0.31. Baş idarəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin struktur bölmələrinə və qurumlarına, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular hazırlamaq və onlardan məlumatları (sənədləri) almaq;

4.0.32. Baş idarəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərindən və vergi ödəyicilərindən izahatlar almaq;

4.0.33. Baş idarəyə həvalə edilmiş vəzifələrin icrası zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyi düzgün tətbiq etməməsi və/və ya vəzifələrinin icrasında nöqsan və pozuntulara yol verməsi halları aşkar olunduqda, onların aradan qaldırılması, habelə müvafiq tədbirlərin görülməsi barədə Dövlət Vergi Xidmətinin rəhbərliyinə müvafiq qaydada təkliflər vermək;

4.0.34. Baş idarəyə həvalə edilmiş vəzifələrin icrası zamanı aşkar olunan nöqsanların qarşısının alınması məqsədilə təlimlərin keçirilməsi üçün təkliflər vermək, göstəriş məktublarının hazırlanmasını təmin etmək;

4.0.35. Vəzifəli şəxslərin peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etmək, vəzifəli şəxslərin ixtisasının artırılması və fərdi qaydada mükafatlandırılması ilə bağlı təkliflər vermək;

4.0.36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində və Dövlət Vergi Xidmətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında iştirak etmək və Baş idarənin fəaliyyəti ilə bağlı keçirilən yerli və beynəlxalq tədbirlərdə Dövlət Vergi Xidmətini təmsil etmək;

4.0.37. Müvafiq sahə üzrə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.0.38. Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi, təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Baş idarənin fəaliyyətinin təşkili

5.1. Baş idarənin strukturunu və ştat cədvəlini Azərbaycan Respublikası İqtisadiyyat naziri təsdiq edir;

5.2. Baş idarənin strukturuna 3 (üç) müstəqil şöbə (İnsan resursları əməliyyatları şöbəsi, İşə qəbul şöbəsi və Performans idarəetmə və təlim şöbəsi) daxildir;

5.3. Baş idarənin fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılışdırmaqla Dövlət Vergi Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş idarənin rəisi rəhbərlik edir. Baş idarənin rəisi Baş idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

5.4. Baş idarənin rəisinin İqtisadiyyat Nazirliyi ilə razılışdırmaqla Dövlət Vergi Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır. Baş idarənin rəis müavini (müavinləri) vəzifə bölgüsünə, habelə baş idarənin rəisi tərəfindən ona (onlara) həvalə edilmiş vəzifələrə uyğun olaraq fəaliyyət göstərir və bunun üçün şəxsən məsuliyyət daşıyır.;

5.5. Baş idarənin rəisi olmadığıda onun səlahiyyətlərini Baş idarənin rəis müavinlərindən biri həyata keçirir;

5.6. Baş idarənin digər vəzifəli şəxsləri Dövlət Vergi Xidmətinin rəisi və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.7. Baş idarənin rəisi:

5.7.1. Baş idarənin fəaliyyətini təşkil edir, ona rəhbərliyi həyata keçirir və Baş idarəni təmsil edir;

5.7.2. Baş idarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planlarını və digər bu kimi sənədləri təsdiq edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edir;

5.7.3. Baş idarənin rəisinin müavininin (müavinlərinin) vəzifə bölgüsünü aparır və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını ona (onlara) həvalə edir;

5.7.4. Müvafiq sahə üzrə vergi orqanlarının fəaliyyətində effektivliyin təmin edilməsi, onların işlərinə əməli köməkliyin göstərilməsi, habelə görülən işlərə gündəlik nəzarətin təşkil edilməsi məqsədilə Baş idarənin əməkdaşları arasından vergi orqanları üzrə kuratorları müəyyən edir;

5.7.5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri icra edərkən və hüquqları həyata keçirərkən zərurət yarandığı hallarda Baş idarənin strukturuna daxil olan bir şöbənin əməkdaşının (əməkdaşlarının) digər şöbələrin işlərinin yerinə yetirilməsinə cəlb edir;

5.7.6. Baş idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Dövlət Vergi Xidmətinin strukturlarından və qurumlarından zəruri məlumatları və sənədləri əldə edir;

5.7.7. Dövlət Vergi Xidmətində etik davranış məsələləri üzrə səlahiyyətli şəxs funksiyalarını həyata keçirir;

5.7.8. Baş idarə üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Dövlət Vergi Xidmətinin rəhbərliyinə təqdim edir;

5.7.9. Tabeliyində olan vəzifəli şəxslər tərəfindən əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

5.7.10. Baş idarənin və funksional nəzarətində olan vergi orqanlarının əməkdaşlarının kadrlı yerdəyişməsi, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Dövlət Vergi Xidmətinin rəhbərliyinə təqdimatlar verir;

5.7.11. Baş idarəyə daxil olan müraciətlərə baxılmasını təşkil edir, habelə daxili sənədlərin imzalanmasını həyata keçirir;

5.7.12. Baş idarənin rəsmi statistik və digər hesabatlarını Dövlət Vergi Xidmətinin rəhbərliyinə təqdim edir;

5.8. Baş idarənin rəisi, onun müavini (müavinləri) və şöbə rəisləri işçi qüvvəsindən səmərəli istifadə edilməsi məqsədilə iş stajı və peşəkarlıq səviyyələrini nəzərə almaqla hər bir əməkdaş üzrə iş bölgüsünü müəyyən edir, onları əlaqələndirir, işlərin həyata keçirilməsini təşkil edir, həmin işlərin effektiv, həmçinin qanunvericiliyin tələblərinə uyğun şəkildə icrasına nəzarət edir və buna görə bilavasitə cavabdehdirlər;

5.9. Baş idarənin işçiləri bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

6. Baş idarənin strukturuna daxil olan şöbələrin vəzifələri və hüquqları

6.1. İnsan resursları əməliyyatları şöbəsinin vəzifələri aşağıdakılardır:

6.1.1. Dövlət vergi orqanlarında vakant (boş) vəzifələrin uçotunu aparmaq;

6.1.2. Əmək müqavilələrinin layihəsini hazırlamaq, müvafiq qaydada Elektron portalda qeydiyyatdan keçirilməsini təmin etmək və Dövlət Vergi Xidmətinin qurumlarında bu işin təşkilinə nəzarəti həyata keçirmək;

6.1.3. İşçilərin vəzifədən azad edilməsi, ezamiiyyətə göndərilməsi, məzuniyyətə buraxılması, vakant (boş) vəzifələrin icrasının digər işçiyə həvalə edilməsi, həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi, ilkin və növbəti xüsusi rütbələrin verilməsi, şəxsi məlumatların dəyişdirilməsi, vəfat etmiş əməkdaşların işçi heyətinin siyahısından çıxarılması və digər sənəd layihələrinin hazırlanması ilə bağlı əməliyyatları həyata keçirmək;

6.1.4. İşçilərin vəzifəyə təyin olunması və yerdəyişməsi ilə bağlı əməliyyatları İşə qəbul şöbəsinin müvafiq rəyi əsasında həyata keçirmək;

6.1.5. Səlahiyyətlər daxilində etik davranışın pozulması ilə bağlı daxil olan məlumat və şikayətləri təhlil etmək, müvafiq qaydada araşdırma aparmaq, əməkdaşların izahatlarını almaq, zəruri hallarda araşdırılması üçün aidiyəti üzrə göndərmək, şikayət və məlumatlara dair aparılmış araşdırmalardan irəli gələn məsələlərin həlli üzrə təklif və tövsiyələr vermək, təqdimatlar hazırlamaq, vergi orqanlarında etik davranışın xidməti intizam qaydalarına əməl edilməsi vəziyyətini öyrənmək və məlumatları ümmümləşdirmək;

6.1.6. Xidməti fəaliyyətində, əmək və icra intizamına, habelə etik davranışın qaydalarına əməl edilməsində fərqlənmiş vergi orqanları əməkdaşlarının həvəsləndirilməsi və mükafatlandırılması üçün daxil olan sənədləri müvafiq qaydada araşdırmaq və icrasını təmin etmək;

6.1.7. Vergi orqanı əməkdaşları barədə hazırlanan xasiyyətnamələrə müvafiq qaydada rəy vermək;

6.1.8. İnsan resurslarının idarə edilməsi sahəsi üzrə tələb olunan xərclərlə bağlı büdcənin müəyyənləşdirilməsini və aidiyəti üzrə razılışdırılmasını təmin etmək;

6.1.9. Vergi orqanı əməkdaşlarına xidməti vəsiqələrin verilməsi, dəyişdirilməsi və təhvil alınması işini təşkil etmək və qeyd edilən proseslərə nəzarəti həyata keçirmək;

6.1.10. Dövlət Vergi Xidmətinin Aparatı üzrə əməkdaşlara iş yeri, vəzifə və müvafiq struktur bölmə ilə razılışdırılmaqla əməkhaqları barədə məlumatların əks olunduğu arayışların verilməsini təmin etmək;

6.1.11. Kadr sənədlərinin, o cümlədən əməkdaşların şəxsi işlərinin tərtibini, rəsmiləşdirilməsini, saxlanılmasını, uçotunu və arxivləşdirilməsini müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təmin etmək və Dövlət Vergi Xidmətinin qurumlarında bu işin təşkilinə nəzarəti həyata keçirir;

6.1.12. Əmək kitabçalarını tərtib etmək, ona qeydlər aparmaq, onların saxlanılması, müvafiq qaydada doldurulması və digər sənədləşmə işlərini həyata keçirmək;

6.1.13. İnsan resurslarının idarə edilməsi sahəsi üzrə hesabat formalarını tərtib etmək və mütəmadi olaraq yenilənməsinə nəzarəti həyata keçirmək;

6.1.14. İnsan resurslarının idarə edilməsinin rəqəmsallaşdırılması məqsədilə layihələr hazırlamaq, mövcud program təminatının yenilənməsi üçün təkliflər vermək və məlumat bazasının aktuallığına nəzarət etmək;

6.1.15. İşçilərin rifahının yüksəldilməsi istiqamətində əlaqəli qurumlarla birgə fəaliyyət göstərmək, tətbiq edilə biləcək imtiyazları və güzəştəri araşdırmaq, güzəştərin, imtiyazların və digər təminatların müəyyən edildiyi əməkdaşların uçotunu aparmaq, Birləşmiş Həmkarlar İttifaqının xətti ilə güzəştərin, imtiyazların və digər təminatların müəyyən edildiyi və ya ehtiyacı olan əməkdaşlara maddi yardımının göstərilməsini və onlara istirahət, sanatoriya-kurort putyovkalarının (yollayışlarının) verilməsini təmin etmək;

6.1.16. Dövlət Vergi Xidmətində əməkdaşların məmənuniyyət sorğusunu təşkil etmək və nəticələri icmallaşdıraraq sorğu zamanı qeydə alınan problemlərin həlli üçün tədbirlər planının hazırlanmasını təmin etmək;

6.1.17. Pandemiya, yoluxucu xəstəliklər və fövqəladə hallar zamanı xüsusi göstəriş və qaydalara uyğun olaraq insan resurslarının idarə olunmasını təşkil etmək;

6.1.18. Dövlət Vergi Xidmətində daxili ünsiyyətin keyfiyyətinin yüksəldilməsi üçün daxili ünsiyyət vasitələrinin idarə olunması ilə bağlı müvafiq tədbirlər görmək;

6.1.19. Dövlət Vergi Xidmətində vəzifə təlimatlarının hazırlanması və yenilənməsi işini təşkil etmək, icmallaşdıraraq təsdiq olunmasını təmin etmək;

6.1.20. Dövlət Vergi Xidmətində əməkhaqqı və vəzifə dərəcələndirmə sisteminin müvafiq struktur bölmə ilə birlikdə həyata keçirilməsini təmin etmək;

6.1.21. Yeni əməkdaşlar üçün vergi orqanlarında xidmətin əsasını təşkil edən təşkilati-sərəncamverici sənədlərdən ibarət işçi kitabçalarını hazırlamaq və təqdim etmək;

6.1.22. Bu əsasnamə ilə şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə şöbəyə daxil olmuş müraciətlərə və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxaraq, həmin sənədlərin araşdırılmasını və cavablandırılmasını təmin etmək;

6.1.23. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət programı və tədbirlər planlarının, təşkilati-sərəncamverici sənədlər ilə verilmiş tapşırıqların, habelə təsdiq edilmiş tədbirlər planlarının icrasını səlahiyyətlər daxilində təşkil etmək, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

6.1.24. Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq şöbənin funksional fəaliyyəti ilə bağlı Dövlət Vergi Xidmətinin təşkilati-sərəncamverici sənədlərinin həmin dəyişikliyə uyğunlaşdırılmasını təmin etmək;

6.1.25. Şöbənin vəzifəli şəxsləri tərəfindən aidiyyəti hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin öyrənilməsini təmin etmək;

6.1.26. Baş idarənin rəhbərliyi tərəfindən verilən göstərişlərin və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək;

6.1.27. Dövlət Vergi Xidmətinin inkişaf konsepsiyasının və strategiyasının həyata keçirilməsində səlahiyyətlər daxilində iştirak etmək;

6.1.28. Şöbədə səlahiyyətlər daxilində daxili nəzarəti təşkil etmək;

6.1.29. Səlahiyyətlər daxilində insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını həyata keçirir və onların pozulmasının qarşısını almaq;

6.1.30. Qanunvericiliyə uyğun olaraq kommersiya və (və ya) vergi, bank sərrini və xidməti məlumatlarının qorunmasını təmin etmək;

6.1.31. Şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

6.1.32. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.2. İnsan resursları əməliyyatları şöbəsinin hüquqları aşağıdakılardır:

6.2.1. Dövlət vergi orqanlarında insan resursları sahəsi üzrə aparılan işlərin vəziyyətini yoxlamaq, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə təkliflər vermək;

6.2.2. Etik davranış qaydalarının tətbiqi ilə bağlı müvafiq rəy və izahlar vermək;

6.2.3. Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi”nə çatmış əməkdaşlara münasibətdə Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;

6.2.4. Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarından insan resurslarının idarə edilməsi ilə bağlı daxil olmuş xidməti məktublara rəy vermək, zəruri hallarda həmin sənədlərin icrasının məqsədəməvafiq hesab olmaması barədə əsaslandırılmış cavab sənədləri hazırlamaq;

6.2.5. İntizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə səlahiyyətli şəxslər tərəfindən verilən tapşırıqların icrasını təmin etmək, həmçinin verilən tənbeh tədbirlərinin vaxtından əvvəl götürülməsi barədə təkliflər hazırlamaq;

6.2.6. İnsan resursları üzrə əməliyyatları həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş təsdiqedici sənədləri vergi orqanlarından və vətəndaşlardan tələb etmək;

6.2.7. Əməkdaşların könüllü tibbi sığortasını təşkil etmək, sığorta şirkətlərinin təkliflərini dəyərləndirmək və əməkdaşlara çatdırılmasını təmin etmək;

6.2.8. İş yerlərinin attestasiyasını təşkil etmək və onu həyata keçirmək;

6.2.9. İnsan resurslarının idarə olunması sahəsi üzrə əməyin təhlükəsizliyi və digər risklərin idarə olunması ilə bağlı tədbirləri həyata keçirmək;

6.2.10. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətlər daxilində təkliflər vermək;

6.2.11. Müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı Dövlət Vergi Xidmətinin rəhbərliyinə təkliflər vermək;

6.2.12. Görülmüş işlərin təhlili nəticəsində hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər (layihələr) hazırlamaq;

6.2.13. Səlahiyyətlərinə aid edilən məsələlər üzrə rəy vermək, təhlil və ümumiləşdirmələr, həmçinin tədqiqatlar aparmaq, analitik materiallar və təqdimatlar hazırlamaq və aidiyyəti üzrə təkliflər vermək;

6.2.14. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin struktur bölmələrinə və qurumlarına, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular hazırlamaq;

6.2.15. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərindən və vergi ödəyicilərindən izahatlar almaq;

6.2.16. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyi düzgün tətbiq etməməsi, habelə vəzifələrinin icrasında nöqsan və pozuntulara yol verməsi halları aşkar olunduqda, onların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi barədə Baş idarənin rəhbərliyinə müvafiq təkliflər vermək;

6.2.17. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı aşkar olunan nöqsanların qarşısının alınması məqsədilə treninqlərin keçirilməsi üçün təkliflər vermək və göstəriş məktublarının hazırlanmasını təmin etmək;

6.2.18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində və Dövlət Vergi Xidmətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında iştirak etmək və Şöbənin fəaliyyəti ilə bağlı keçirilən yerli və beynəlxalq tədbirlərdə Baş idarəni təmsil etmək;

6.2.19. Vəzifəli şəxslərin peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etmək;

6.2.20. Müvafiq sahə üzrə normayaratma fəaliyyətində irəli gələn hüquqları həyata keçirmək;

6.2.21. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6.3. İşə qəbul şöbəsinin vəzifələri aşağıdakılardır:

6.3.1. Real göstəricilər əsasında Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarında ştat sayına və işçi qüvvəsinə olan tələbatı müəyyən etmək, tələbatın Dövlət Vergi Xidmətinin struktur bölmələri və qurumlarında mövcud ştat sayı və işçi qüvvəsi ilə müqayisəli təhlilini həyata keçirmək və təhlilin nəticəsi olaraq Dövlət Vergi Xidmətinin rəisinə müvafiq təkliflər vermək;

6.3.2. Dövlət vergi orqanlarında vakant (boş) vəzifələrin tələblərinə uyğun olaraq işçi qüvvəsinin planlaşdırılmasını təmin etmək, o cümlədən işə qəbulla və yerdəyişmələrlə bağlı müsabiqələri təşkil etmək və nəticələrin rəsmiləşdirilməsi üçün təkliflər vermək;

6.3.3. Yuxarı və orta menecer ehtiyatında olan əməkdaşların uyğun vakant (boş) vəzifələrə yerdəyişməsi (yerləşdirilməsi) barədə təkliflər vermək;

6.3.4. Yeni işə qəbul edilmiş əməkdaşların iş mühitinə adaptasiyasını və karyera yolu ilə bağlı planların hazırlanmasını təmin etmək;

6.3.5. İşə qəbulla bağlı müsabiqənin nəticələri üzrə protokol layihəsi hazırlamaq;

6.3.6. Büdcədənəkənar fond hesabına maliyyələşən işçilərin işə qəbulu ilə bağlı təklifləri təhlil edərək tələbləri (tələbatı) müəyyən etmək və tələblərə uyğunluğun yoxlanılması məqsədilə namizədlərlə müsahibələr aparmaq;

6.3.7. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinin müraciətləri əsasında həmin müəssisələrin tələbələrinin vergi orqanlarında təcrübə keçmələri ilə bağlı hazırlanan müqavilələrə rəy vermək və bağlanmış müqavilələr əsasında tələbələrin təcrübə keçmələrini təşkil etmək;

6.3.8. Ali təhsil müəssisələri ilə işgüzar münasibətlərin qurulmasını və vergi orqanlarına işə qəbulla bağlı təbliğat, məlumatlandırma və işə qəbul etmək və digər rəsmiləşdirmə işləri ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə danışıqlar aparmaq;

6.3.9. Dövlət vergi orqanlarına işə qəbulla bağlı tələblərə uyğun sual bazasını müəyyən etmək və digər rəsmiləşdirmə işləri ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə danışıqlar aparmaq;

6.3.10. Bu əsasnamə ilə şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə şöbəyə daxil olmuş müraciətlərə və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxaraq, həmin sənədlərin araşdırılmasını və cavablandırılmasını təmin etmək;

6.3.11. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət programı və tədbirlər planlarının, təşkilati-sərəncamverici sənədlər ilə verilmiş tapşırıqların, habelə təsdiq edilmiş tədbirlər planlarının icrasını səlahiyyətlər daxilində təşkil etmək, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;

6.3.12. Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq şöbənin funksional fəaliyyəti ilə bağlı Dövlət Vergi Xidmətinin təşkilati-sərəncamverici sənədlərinin həmin dəyişikliyə uyğunlaşdırılmasını təmin etmək;

6.3.13. Şöbənin vəzifəli şəxsləri tərəfindən aidiyyəti hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin öyrənilməsini təmin etmək;

6.3.14. Baş idarənin rəhbərliyi tərəfindən verilən göstərişlərin və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək;

- 6.3.15. Dövlət Vergi Xidmətinin inkişaf konsepsiyasının və strategiyasının həyata keçirilməsində səlahiyyətlər daxilində iştirak etmək;
- 6.3.16. Şöbədə səlahiyyətlər daxilində daxili nəzarəti təşkil etmək;
- 6.3.17. Səlahiyyətlər daxilində insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını həyata keçirir və onların pozulmasının qarşısını almaq;
- 6.3.18. Qanunvericiliyə uyğun olaraq kommersiya və (və ya) vergi, bank sırrini və xidməti məlumatlarının qorunmasını təmin etmək;
- 6.3.19. Şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;
- 6.3.20. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.4. İşə qəbul şöbəsinin hüquqları aşağıdakılardır:

- 6.4.1. Vakant (boş) vəzifələrə olan tələblər barədə məlumatlar toplamaq;
- 6.4.2. Dövlət vergi orqanlarına işə qəbullu və müsabiqə əsasında həyata keçirilən yerdəyişmələrlə bağlı müraciətlərə baxmaq və müraciətlərin müvafiq şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
- 6.4.3. Yeni işə qəbul edilmiş əməkdaşların xidmətkeçmə vəziyyətinin monitoringini həyata keçirmək, stajçı əməkdaşlara kuratorların (mentorların) seçilməsi və təyin olunması prosesinə nəzarət etmək;
- 6.4.4. Ali və orta təhsili müəssisələrindən təcrübə keçmələri üçün göndərilən tələbələrin vergi orqanları üzrə yerləşdirilməsini təmin etmək;
- 6.4.5. Ali təhsil müəssisələrində vergi orqanlarına işə qəbullu bağlı təbliğat aparılması məqsədilə tədbirlər təşkil etmək;
- 6.4.6. Büdcədənkənar fond hesabına maliyyələşən və işə qəbul edilməsi nəzərdə tutulan nəmizədlər barədə aidiyyəti vergi oranlarından arayışlar və hesabatlar almaq;
- 6.4.7. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətlər daxilində təkliflər vermək;
- 6.4.8. Müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı Dövlət Vergi Xidmətinin rəhbərliyinə təkliflər vermək;
- 6.4.9. Görülmüş işlərin təhlili nəticəsində hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər (layihələr) hazırlanmaq;
- 6.4.10. Səlahiyyətlərinə aid edilən məsələlər üzrə rəy vermək, təhlil və ümumiləşdirmələr, həmçinin tədqiqatlar aparmaq, analitik materiallar və təqdimatlar hazırlanmaq və aidiyyəti üzrə təkliflər vermək;
- 6.4.11. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin struktur bölməlerinə və qurumlarına, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular hazırlanmaq;
- 6.4.12. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərindən və vergi ödəyicilərindən izahatlar almaq;
- 6.4.13. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyi düzgün tətbiq etməməsi, habelə vəzifələrinin icrasında nöqsan və pozuntulara yol verməsi halları aşkar olunduqda, onların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi barədə Baş idarənin rəhbərliyinə müvafiq təkliflər vermək;

6.4.14. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı aşkar olunan nöqsanların qarşısının alınması məqsədilə treninglərin keçirilməsi üçün təkliflər vermək və göstəriş məktublarının hazırlanmasını təmin etmək;

6.4.15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində və Dövlət Vergi Xidmətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında iştirak etmək və Şöbənin fəaliyyəti ilə bağlı keçirilən yerli və beynəlxalq tədbirlərdə Baş idarəni təmsil etmək;

6.4.16. Vəzifəli şəxslərin peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etmək;

6.4.17. Müvafiq sahə üzrə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

6.4.18. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6.5. Performans idarəetmə və təlim şöbəsinin vəzifələri aşağıdakılardır:

6.5.1. Təlim tələbatını öyrənmək, dövri (rüblük, yarımillik, illik) təlim-tədris planlarını hazırlamaq, təlim proseslərinə və təlim nəticələrinin qiymətləndirilməsinə nəzarət etmək;

6.5.2. Təlimçilərin, o cümlədən daxili təlimçilərin seçilməsini təşkil etmək, təlim-tədris fəaliyyətini həyata keçirən qurumla birlikdə təlimlərin keyfiyyətinin artırılması üçün təhlillər aparmaq və bu məqsədlə zəruri tədbirlər görmək;

6.5.3. Orta və yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatı bazasını yaratmaq, Dövlət Vergi Xidmətinin davamlı fəaliyyətində xüsusi əhəmiyyətli vəzifələrin siyahısını müəyyənləşdirmək və bu sahədə ehtiyat kadrların hazırlanması məqsədilə proseslər müəyyən edərək idarəetməni həyata keçirmək;

6.5.4. Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi məqsədilə qiymətləndirmə forma və metodlarını müəyyən etmək, qiymətləndirməni həyata keçirmək;

6.5.5. Təsdiq olunmuş forma və metodlara uyğun və qiymətləndirmə nəticələrinə əsasən mükafatlandırma sistemini müəyyən etmək, mükafatlandırma büdcəsinin maliyyə sahəsində fəaliyyəti həyata keçirən strukturla razılışdırmaqla idarə olunmasını və həyata keçirilməsini təmin etmək;

6.5.6. Dövlət Vergi Xidməti üzrə idarəetmə və peşəkarlıq səriştələrinin müəyyən edilməsini, səriştə modelinin qurulmasını və idarə olunmasını təmin etmək;

6.5.7. Vergi orqanları əməkdaşlarının attestasiyasını təşkil etmək, müvafiq qaydada həyata keçirmək və attestasiya nəticələrini rəsmiləşdirmək;

6.5.8. Dövlət Vergi Xidmətinin strukturları üzrə strateji planlaşdırma və hədəflərin müəyyən edilməsini, həmçinin optimallaşdırma üzrə işlərin aidiyəti struktur bölmə və ya qurumla birlikdə koordinasiyasını həyata keçirmək;

6.5.9. Əməkdaşların rüblük, yarımillik və illik fəaliyyət göstəricilərinin nəticələrinin müzakirəsi məqsədilə funksional sahələr üzrə müzakirələr təşkil etmək;

6.5.10. Bu əsasnamə ilə şöbənin səlahiyyətinə aid edilmiş məsələlər üzrə şöbəyə daxil olmuş müraciətlərə və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxaraq, həmin sənədlərin araşdırılmasını və cavablandırılmasını təmin etmək;

6.5.11. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, təşkilati-sərəncamverici sənədlər ilə verilmiş tapşırıqların, habelə təsdiq edilmiş tədbirlər planlarının icrasını səlahiyyətlər daxilində təşkil etmək, icrası ilə bağlı hesabatların aidiyəti üzrə təqdim edilməsini təmin etmək;

6.5.12. Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq şöbənin funksional fəaliyyəti ilə bağlı Dövlət Vergi Xidmətinin təşkilati-sərəncamverici sənədlərinin həmin dəyişikliyə uyğunlaşdırılmasını təmin etmək;

6.5.13. Şöbənin vəzifəli şəxsləri tərəfindən aidiyəti hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin öyrənilməsini təmin etmək;

6.5.14. Baş idarənin rəhbərliyi tərəfindən verilən göstərişlərin və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək;

6.5.15. Dövlət Vergi Xidmətinin inkişaf konsepsiyasının və strategiyasının həyata keçirilməsində səlahiyyətlər daxilində iştirak etmək;

6.5.16. Şöbədə səlahiyyətlər daxilində daxili nəzarəti təşkil etmək;

6.5.17. Səlahiyyətlər daxilində insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını həyata keçirir və onların pozulmasının qarşısını almaq;

6.5.18. Qanunvericiliyə uyğun olaraq kommersiya və (və ya) vergi, bank sirrini və xidməti məlumatlarının qorunmasını təmin etmək;

6.5.19. Şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

6.5.20. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

6.6. Performans idarəetmə və təlim şöbəsinin hüquqları aşağıdakılardır:

6.6.1. İnsan resurslarının səmərəli idarə edilməsi və müvafiq sahədə işlərin təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparmaq və təkliflər vermək;

6.6.2. Vergi sistemində aparılan islahatlara uyğun kadr ehtiyatlarının yaradılmasının təmin edilməsi üçün təkliflər vermək;

6.6.3. Orta və yuxarı menecer vəzifəlerinin tutulması üçün kadr ehtiyatına daxil edilməsi nəzərdə tutulmuş əməkdaşlar barədə rəy və təkliflər vermək;

6.6.4. Dövlət Vergi Xidmətinin strukturlarından, habelə vergi orqanı əməkdaşlarından müəyyən olunmuş forma və metodlara uyğun xidməti fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar zəruri sənədləri və məlumatları tələb etmək, araşdırma və monitoringlər aparmaq;

6.6.5. Vergi orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

6.6.6. Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən onlar barədə müvafiq tədbirlərin görülməsi ilə bağlı (təlimlərə cəlb edilməsi, yerdəyişməsi, vəzifədə irəli çəkilməsi və s.) təkliflər vermək;

6.6.7. Dövlət vergi orqanları əməkdaşlarının peşəkarlığının artırılması və inkişafı sahəsində təkliflər irəli sürmək, təşkil edilən kurs və təlimlərin səmərəliliyinin müəyyən edilməsi üçün zəruri təhlil və monitoringlər aparmaq, aparılmış təhlil və monitoringlərin nəticələri üzrə müvafiq rəy və təkliflər vermək;

6.6.8. Vergi orqanı əməkdaşlarının ali təhsil müəssisələrinə (xarici ölkələrin ali təhsil müəssisələri də daxil olmaqla) yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsinə dair təkliflər vermək;

6.6.9. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində səlahiyyətlər daxilində təkliflər vermək;

6.6.10. Müvafiq sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı Dövlət Vergi Xidmətinin rəhbərliyinə təkliflər vermək;

6.6.11. Görülmüş işlərin təhlili nəticəsində hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər (layihələr) hazırlamaq;

6.6.12. Səlahiyyətlərinə aid edilən məsələlər üzrə rəy vermək, təhlil və ümumiləşdirmələr, həmçinin tədqiqatlar aparmaq, analitik materiallar və təqdimatlar hazırlamaq və aidiyyəti üzrə təkliflər vermək;

6.6.13. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin struktur bölmələrinə və qurumlarına, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular hazırlamaq;

6.6.14. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar vergi orqanlarının vəzifəli şəxslərindən və vergi ödəyicilərindən izahatlar almaq;

6.6.15. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyi düzgün tətbiq etməməsi, habelə vəzifələrinin icrasında nöqsan və pozuntulara yol verməsi halları aşkar olunduqda, onların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi barədə Baş idarənin rəhbərliyinə müvafiq təkliflər vermək;

6.6.16. Şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı aşkar olunan nöqsanların qarşısının alınması məqsədilə treninglərin keçirilməsi üçün təkliflər vermək və göstəriş məktublarının hazırlanmasını təmin etmək;

6.6.17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində və Dövlət Vergi Xidmətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında iştirak etmək və Şöbənin fəaliyyəti ilə bağlı keçirilən yerli və beynəlxalq tədbirlərdə Baş idarəni təmsil etmək;

6.6.18. Vəzifəli şəxslərin peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdə iştirak etmək;

6.6.19. Müvafiq sahə üzrə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

6.6.20. Azərbaycan Respublikasının qanunvericiliyi və təşkilati-sərəncamverici sənədlər ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

* * *